

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident İlham Əliyev!

"Azərbaycan Hava Yolları"na məxsus toyyarının Aktau şəhəri yaxınlığında qozaya uğraması nöticəsində çoxşaxlı insanın həlak olması xəber məni dərindən kədərləndirdi.

Öziz dost, Səz və həmənənlərinə Albaniya xalqı adından və şəxson öz adımlan derin həznələşmişliklə təcdirirəm. Belə kədərlər vaxtla Albaniya xalqı olaraq Sizinlə və dost Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralanınanlara tezliklə sağalmalarını dileyirik.

Cənab Prezident, on yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

**Bayram BEQAY,
Albaniya Respublikasının Prezidenti**

**M.B.Babayevin Azərbaycan Respublikası
Prezidentinin iqlim məsələləri üzrə
nümayəndəsi təyin edilməsi haqqında**

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 5 fevral 2025-ci il

**M.B.Babayevin Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər naziri
vəzifəsindən azad edilməsi haqqında**

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 5 fevral 2025-ci il

**"Azərbaycan Respublikasının Aile Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati Xətələr Məcəlləsində dəyişiklik edilməsi haqqında"**

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Bakı şəhəri, 1 fevral 2025-ci il

Nə 20

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Aile Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətələr Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıra**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209 (Cild I); 2024, № 9, maddə 1061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-ci il 29 dekabr tarixli 558 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlərə asasında verilən şəhadətmələrin formaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4 nömrəli olavının 10-1-ci hissəsi leğv edilsin;

1.2. 7 nömrəli olavının sonuna aşağıdakı məzmunda qeyd olunmalıdır:

"Qeyd. Akt qeydinin 9-1-ci hissəsində nozordə tutulan məlumatlar yalnız 2025-ci il 1 iyuladək qeydə alınmış nikahların pozulması qeydə alınarken göstərilir."

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-ci il 24 dekabr tarixli 534 nömrəli və 29 dekabr tarixli 558 nömrəli, 2025-ci il 22 yanvar tarixli 12 nömrəli qərarları) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-3-cü bond üzrə:

2.1.1. birinci abzas "övladlıq götürülenlər arasında" sözlərdən sonra "qardaşların və (və ya) bacıların ümumi bioloji bacıba (və ya) mənəsi olan usaqları arasında, bioloji qohumluğunu olan əmə (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında" sözləri olavaş edilsin;

2.1.2. aşağıdakı məzmundan üçüncü abzas "övladlıq götürülenlər arasında" sözləri olavaş edilsin:

"Nikaha daxil olmaq istəyən şəxslər arasında bu bəndin birinci abzasında qeyd olunan qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şəbosinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəlinin vəzifəli şəxsi tərefindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılmışdır. Bu məlumatların informasiya sistemi vasitəsilə olde edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslər

Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə vəsait ayrılmasi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası humanizm principləri səkyonərək, ikitorəfli və çoxtorəfli osasda dünənin bir çox ölkəsinə humanitar yardım göstərərək.

Ukraynada yaranmış son vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərildi.

Azərbaycan Respublikası ilə Ukrayna arasında müsəsibətlə dostluq və tərəfdəşliq zəmərnində müvafiq ikitorəfli sənədər, o cümlədən 2000-ci il 16 mart tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdəşliq haqqında Müqavilə", 2008-ci il 22 may tarixli "Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdəşliq haqqında Beyannamə" və 2022-ci il 14 yanvar tarixli "Azərbaycan Respublikası Prezidentinin vo Ukrayna Prezidentinin Birgə Beyannaməsi" osasında inkişaf edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 5 fevral 2025-ci il

**M.B.Babayevin Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər naziri
vəzifəsindən azad edilməsi haqqında**

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 5 fevral 2025-ci il

**"Azərbaycan Respublikasının Aile Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati Xətələr Məcəlləsində dəyişiklik edilməsi haqqında"**

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Bakı şəhəri, 1 fevral 2025-ci il

Nə 20

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikasının Aile Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətələr Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıra**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209 (Cild I); 2024, № 9, maddə 1061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-ci il 29 dekabr tarixli 558 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlərə asasında verilən şəhadətmələrin formaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4 nömrəli olavının 10-1-ci hissəsi leğv edilsin;

1.2. 7 nömrəli olavının sonuna aşağıdakı məzmunda qeyd olunmalıdır:

"Qeyd. Akt qeydinin 9-1-ci hissəsində nozordə tutulan məlumatlar yalnız 2025-ci il 1 iyuladək qeydə alınmış nikahların pozulması qeydə alınarken göstərilir."

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-ci il 24 dekabr tarixli 534 nömrəli və 29 dekabr tarixli 558 nömrəli, 2025-ci il 22 yanvar tarixli 12 nömrəli qərarları) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-3-cü bond üzrə:

2.1.1. birinci abzas "övladlıq götürülenlər arasında" sözlərdən sonra "qardaşların və (və ya) bacıların ümumi bioloji bacıba (və ya) mənəsi olan usaqları arasında, bioloji qohumluğunu olan əmə (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında" sözləri olavaş edilsin;

2.1.2. aşağıdakı məzundan üçüncü abzas "övladlıq götürülenlər arasında" sözləri olavaş edilsin:

"Nikaha daxil olmaq istəyən şəxslər arasında bu bəndin birinci abzasında qeyd olunan qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şəbosinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəlinin vəzifəli şəxsi tərefindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılmışdır. Bu məlumatların informasiya sistemi vasitəsilə olde edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslər

2.1.2. aşagıda "övladlıq götürülenlər arasında" sözlərini qeyd edilsin:

2.1.1. birinci abzas "övladlıq götürülenlər arasında" sözlərini qeyd edilsin;

2.1.2. 2-ci bəndə "Bu "Buduq" sözləri "Bu Qaydanın məqsədləri üçün" sözləri ilə ovez edilsin;

2.1.2. 2.1-ci bəndə "Buduq" sözləri "Bağışlı" sözlərindən sonra "(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya erkən evlilik" sözləri ilə ovez edilsin;

2.1.2. 2.1.2-ci bəndə "Bağışlı" sözlərindən sonra "(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya erkən evlilik" sözləri ilə ovez edilsin;

2.1.2. 2.1.2.2-ci bəndə "Bağışlı" sözlərindən sonra "(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya erkən evlilik" sözləri ilə ovez edilsin;

2.1.2. 2.1.2.3-ci bəndə "Bağışlı" sözlərindən sonra "(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya erkən evlilik" sözləri ilə ovez edilsin;

2.1.2. 2.1.2.4-ci bəndə "Bağışlı" sözlərindən sonra "(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya erkən evlilik" sözləri ilə ovez edilsin;

2.1.2. 2.1.2.5-ci bəndə "Bağışlı" sözlərindən sonra "(2025-ci il 1 iyuladək qeydə alınmış) və ya erkən evlilik" sözləri ilə ovez edilsin;

2.1.2.

"PAŞA Holding"ın təşkilatçılığı ilə Azərbaycanda ilk regional "LEGIS Hüquq Forum"u keçirilib

Fevralın 5-də "PAŞA Holding" və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində pəşkarlı, ekspertləri və texnologiya liderlərini bir araya gətirən "LEGIS Hüquq Forum"u uğurla başa çatıb. Sizdənədən forum Azərbaycanda cənub-qərbi səsiləndən ilk tədbir olaraq, dövlət rəsmilərini, özəl sektorun nümayəndələrini, həmçinin 500-ə yaxın hüquq peşəkarını bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusuna üzrə əməkdaşlığı daha da təsviq etmək, hüquq mütəxəssisləri üçün biliq mübadiləsi təşkil etmək, əsas qanunvericilik islahatlarını müzakirə etmək və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaq idi.

Tədbirin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fərid Əhmədov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyaseti şöbəsinin müdürü Gündüz Kərimov, baş prokuror Kamran Əliyev, Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğunu komitəsinin sədri Əli Hüseynli, "PAŞA Holding"ın Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də holdingin Qrup üzrə Hüquq və Komplayens Departamentinin direktoru Aytac Qasımovaya çıxış ediblər.

"PAŞA Holding"ın Baş icraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək deyrənləndirib. "Ölkəmizdə ilk dəfə olaraq hüquq mövzusunda belə miqyasda tədbir keçirilir və bizim üçün bu forumun toşəbbüskar və təşkilatçı qismində çıxış emək həmçinin sevindirici,

həm də çox qürurvericidir", - deyə Cəlal Qasımov bildirib. Qeyd edək ki, tədbir qlobal və yerli spikerlərin çıxışları ilə yadda qalıb. Forum çərçivəsində dövlət-özəl sektor əməkdaşlığının hüquqi aspektləri, arbitraj mexanizmlərinin artan rolu, hüquqi çərçivələrin gücləndirilməsi və texnologiyanın hüquq sahəsinə təsiri kimi aktual mövzular müzakirə edilib. Forum iştirakçıları müasir hüquq sistemlərinin qarşılaşdığı çağrıları və innovativ həll yolları üzərində dəyanaraq, rəqəmsal ekosistemi inkişafı və hüquq in-teqrasiyəsi, eləcə də yeni texnologiyaların qanunvericiliyi təsiri mövzularında fikir mübadiləsi aparıblar.

Tədbirin ən maraqlı möqümlərdən biri isə robot Səfiyannın iştirakı olub. O, hüquq və innovasiyaların birgə inkişaf edərək gələcəyin qanunvericiliyini necə formalasdırıb ilə göstərib.

"LEGIS Hüquq Forum"u hüquq sahəsində yeni perspektivlər açaraq, biliq və təcrübə mübadiləsini təsviq edib, eləcə də gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradıb.



KOBİA-nın Müşahidə Şurasının iclasında 2025-ci ilə dair planlar müzakirə olunub

Kiçik və Orta Biznesin İnkışafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədriyili ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il orzında fealiyyətini vo 2025-ci ilə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, eləcə də gündəlikdə duran digər məsələlər dair təqdimatlar keçirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr orzində KOB-ların inkişafına göstərilən dəstək tədbirləri, o cümləden sahibkarların biliq və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Həmçinin



nümasır çağrıları uyğun olaraq bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nozoru alınmaqla şəhərkarlar üçün yeni təsviq alətlərinin yaradılması, xidmet infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması istiq-

mətində həyata keçirilməsi planlaşdırılan tədbirlər diqqətli çatdırılıb.

İçərədə qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinişnilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində ötən il görülmüş işlər müzakirə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) 2024-cü ilə görəlmiş işlər və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Dövlət Agentliyinin Mətbuat xidməti təxmini AZƏRTAC-a verilən məlumatla görə, kollegiya iclasında Dövlət Həmniyyətə səslenir, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Agentliyin roisi general-major İlqar Abbasov görülmüş işlərdən dəmirşəkən bildirib ki, 2024-cü ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyini tərəfindən neft neft ixrac boru komərlərinin, o cümlədən mühafizə olunan şəxslərin və obyektlərin mühafizəsi tomin edilib, terror, taxribat və hər hansı təhdidlərin vaxtında

əşkar edilməsi və qarşısının alınması, yeni yaradılmış qurum kimi agentliyin fəaliyyətinin formalasdırılması və şəxsi heyətinin komplektlödürilmesi üçün zəruri işlər həyata keçirilib. Ötən il neft-qaz ixrac boru komərlərinin "mühafizə zonaları"nda qaydalara pozan 5377 nəfər saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb. Bundan başqa, ötən il 86 PUA-nın iddialı və istifadəsi ilə bağlı müraciətə baxılırlar 48-nə mönət rəy verilib.

Diqqətli çatdırılıb ki, ötən il 37 nəfər olmaqla, son 2 ildə ümumilikdə 85 nəfər Vətən



naməsində müvafiq olaraq xidmət məddətləri başa çatmadan həqiqi herbi xidmətdən ehtiya-ta buraxılıb.

Bildirilib ki, agentliyin 7 əməkdaşı Azərbaycan, Türkiyə və Gürcüstan herbi qulluqçularının iştirakı ilə Tbilisi şəhərində keçirilən "Eternity-2024" kompüter dəstəklək komanda-qorğanın toliminin müxtəlif merhələlərindən qatılıb. Jandarma Baş Komandanlığının aparıcı tədris müəssisələrinin müxtəlif kurslarında və tolimlarda iştirak etmək üçün 76 hərbi qulluqçu Türkiye'ye ezmə olunub.

Kollegiya iclasında ilə ərzində görülmüş işlər dair regional idarə rəisiinin hesabat-məruzələri dinişnilib, agentliyin Aparatının idarə rəisi vəzifəsi dəyişdirilən tədbirlərə yelkənən hərbi qulluqçu olunub.

Azərbaycanın və Monqolustanın Xarici İşlər nazirləkləri arasında ikinci siyasi məsləhətləşmələr aparılıb

Fevralın 3-5-də xarici işlər nazirinin müvafivini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycanın hökumət missiyası Monqolustanın səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti təxmini AZƏRTAC-a verilən məlumatla görə, səfər zamanı xarici işlər nazirinin müvafivini Elnur Məmmədov Monqolustanın xarici işlər naziri xanım Batmunk Batsetseq, yol və nəqliyyat naziri Delqersən Borxuu, Monqolustan Prezidentinin xarici işlər siyaset məsələləri üzrə müşaviri Odbayar Erdeneşoqt ilə görüşüb.

Görüşlərdə Monqolustan tərəfi Azərbaycanın hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün məraqlı doğuran, o cümlədən yüksəksəviyyətli

li səfərlərin mübadiləsi, sərmayə, logistika imkanları, "yaşıl enerji", humanitar və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Monqolustan Xarici İşlər Nazirliyi arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müvafivini Elnur Məmmədov, qarşı tərəfdən ise Monqolustan Xarici İşlər Nazirliyinin Dövlət katibi Munxtşıq Lxanajav rəhbərliyidir. Siyasi məsləhətləşmələr zamanı ikiterəfli və çoxterəfli siyasi əlaqələrin genişləndirilməsi, yüksəksəviyyətli səfərlər məbadiləsi, həmçinin beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, hu-

manitar və digər sahələrdə əməkdaşlığın həzirki vəziyyəti və perspektivləri müzakirə olunub.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənaye Nazirliyi və "AzərGold" nümayəndələri üçün Monqolustanın müvafiq dövlət qurumlarının yüksəksəviyyətli rəsmləri ilə görüşürlər keçirilib. Azərbaycan nümayəndələr üçün bir neçə sahədə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, müxtəlif sahələri ehətədən əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı missiya üzvləri üçün bir səra sonayə zonalarına turlar keçiləlib.

Azərbaycanın hökumət missiyası Somalidə səfərdə olub

Fevralın 4-5-də xarici işlər nazirinin müvafivini Yalçın Rəfiyevin rəhbərliyi ilə ölkəmizin hökumət missiyası Azərbaycanla Somali arasında ikitorəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində görülməcək olan yüksəksəviyyətli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə Somali Federativ Respublikasında səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti təxmini AZƏRTAC-a bildirilib ki, səfər zamanı nümayəndə heyətinin Somali Baş nazirinin müvafivini Salah Əhməd Camma, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini Əhməd Moallim Fiqi, neft və məmər resurslar nazirini Dahir Shire Mohamed, müvafiv naziri Abdulkadir Mohamed Nur Jama, planlaşdırma, investisiya və iqtisadi

inkişaf naziri Mohamud Beenebeene, təhsil, moderniyət və ali təhsil naziri Farah Abdulkadir Mohamed, Milli İdentifikasiya və Qeydiyyat Qurumunun direktoru, həmçinin Balaçlıq və Mavi İqtisadiyyat Nazirininin, Kənd Təsərrüfatı və Suvarma Nazirliyininin, Heyvandarlıq, Meşə və Otlak Təsərrüfatı Nazirliyinin yüksəksəviyyətli şəxsləri ilə görüşürlər keçirilib. Türkəy Maafir Fonduñun Somali nümayəndəliyini təməşləşdirən vəzifələrini təqdimatlar keçirilib.

Hökumət missiyasına Müdafia, Müdafia Sənayesi, Energetika, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirininin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub.

Qərbi Azərbaycana qayıdış: milli ideyanın əsas hədəflərindən biri

Zəngəzur tarixi Azərbaycan torpağıdır



vet Rusiyasının Şimali Qafqazı, Azərbaycanı tutmasın, may ayında Ermenistanda baş veren silahlı üsyanı nəzərə alaraq mayın 1-də Prezident Vüdro Vilsonun Ermenistan üzərində mandati qəbul etmək təlifindən imtina etdi.

Azərbaycanın Sovet Rusiyası tərəfindən tutulmasından sonra Qərbi dövlətləri bu mühiüm regionda sovet hakimiyyətinin möhkəmlənməsinə imkan verməmək üçün daşınan Ermenistannı və Gürcüstani Azərbaycana qarşı mühabiroyo təhrik etməyə başlıdlar. Ermeni silahlı birlişmələri Qazax qəzasında, Qarağda, Zəngəzurda, Doroleyəz və Zəngilanda qot-qarət tərodür, müsləman kəndlərinən dağdır, bölgəni ola keçirərək Naxçıvanı tutmağı, onun Azərbaycanın digər torpaqları ilə olaqasını kosmaya çalışırı. Bu mürakkeb dövrdə Ermenistannı sovetləşdirməyi qarşısına məqsəd qoyma Sovet Rusiyası ermənilərin iddia etdikləri Azərbaycan torpaqlarının bir qismini gəh neytral zona kimi qələmə verir, gəh də həmin orazileri Ermenistana vət etməklə makrılı və iki başlı oyunlara başlıdlar. Bu çirkin oyunları Azərbaycan üçün ağır nöticələr verdi, sovet rejimi dövründə əzəli torpaqlarımız Kreml tərəfindən zaman-zaman müxtəlif bəhənlərlə qoparılaraq Ermenistana verildi.

Kremlin riyakar oyunları barədə kifayət qədər məlumatlı olan Qriqori Orconikidze 1920-ci ilde Moskvaya Lenino, Stalino və Çiçerino yazardı: "...Men qot eminim ki, Azərbaycanda sovet hakimiyyətinin möhkəmlənməsi və bizim Bakının olda saxlamağımız üçün Dağlıq Qarabağın Zəngəzurda birləşdirilmək lazımdır, yayla və düzənləklər barədə səhəbtə belə gedə bilmez, ora həmişə Azərbaycana, Zəngəzura moxsus olub..." (Bu sənəd Moskvadə Xarici İşlər Nazirliyinin arxivindədir).

Mudros müqaviləsindən sonra Osmanlı qoşunları Azərbaycanı tərk etdilər və ingilisler Azərbaycan Xalq Cümhuriyyətinin tərkibindən yaradılan Qarabağ general - qubernatorluğunu təndilərlər. Şusa, Cavanşir, Cəbrayıq qəzaları ilə birləşdir, Zəngəzur qəzəsi da bura daxil idi. Andronikin və Drunon quldur dəstələrinin Zəngəzurda hücumundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövülünü təmİN etmək üçün Zəngəzurqa qoşun hissələri göndərilməsi qərara alındı.

Tiflisdə rus dilində noş edilən "Bərəba" qəzeti 1919-cu ilin sentyabrında yaradı ki, polkovnik Haskel Bakıda hökumətinən sədri Usubəyovla səhəbətindən bildirilir: "Şiz Ermenistan parlamentində mənə aid edilən nitqən yeqin ki, diqqət yetirmisiniz. Sizi emin edirim ki, mən ermənilərin wəkili deyiləm, monim vəzifəm Zaqafqaziyada millətlərlərə siyasi təqviyyətə yoldaşmam". Polkovnik Haskel nitqəni bağlı tokzib verəcəyini vət etdikdən sonra səhəbatin yekununda bildirib ki, Qarabağın və Zəngəzurun qəti olaraq Azərbaycana keçməsini zərər hesab edir. Nəsib bay Usubəyov Ələt-Culfə yoluñun keçəcəyi zolağın bütünlükəni Azərbaycanın idarəciliyində qalması sərt ilə məsələnin parlamentdə müzakirəsinə razılıq verir.

Birinci Dünya müharibəsindən sonra 1920-ci il aprelin 19-20-də İtaliyanın San-Remo şəhərində Antanta dövlətlərinin Ali Şurasının konfransında beynəlxalq aləmde yaranan mürokkəb sərat fənəndə Antanta ölkələri arasında ziddiyətlərin həlli məsələsi xüsusi yer tuturdu. Yaxın və Orta Şərqdə nüfuz dairəsinə müəyyənəldirən Ali Şura Ermenistan və otrəf rayonları üzərində mandatın ABŞ-yə veriləməsinə təklif etdi. Mandat məsələsi 1920-ci il mayın 24-de ABŞ Konqresində yenidən gündəmə gəldi. Bir həftə davam edən müzakirələrdən sonra ABŞ Kongresi deyisən beynəlxalq şərait, o cümlədən So-

dir. Bunu Ermənistanda müqavilə bağlananın qədər etmək göreqkdir. Zaqatala hadisələrinin ermənilərənətən təkrar olunması bizi burada qotı surətdə uğursuzluğa düşər edər".

Bu telegramları Moskvada ciddi narahatlıq doğurdu. Çiçerin müaviləni ermeni Levon Mikaeloviç Karaxanyanın tesiri altında iyunun 22-de RK(b)P MK-nın Siyasi Bürosunun, RK(b)P MK-nın Qafqaz Bürosunun birgə iclasında Gürcüstana danışmışlar və Ermenistanda vəziyyət məsələləri müzakiro edir. İosif Stalin, Noriman Norimanov, Qriqori Kaminski (sədr), Lozner (katib), Mirzə Davud Hüseynov, Qriqori Orconikidze, Vasili Yeqorov, Yelena Sta-

mən Yelizavetpolda ola bilər. Bura-da o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qur, bununla da biziim Azərbaycandakı qoşunlarımıza arxasında qərar tutar!"

Stalin Qafqazdan Moskvaqaya qayıtdıqdan sonra noyabrın 27-de RK(b)P MK-nın Siyasi Bürosunun Leninin sedrliyi ilə keçirilən iclasında onun "Qafqazda aparılan iş-həqiqət" morozlu dindilərilə. Siyasi Büronun Lenin tərəfindən yazılış qərarında deyilirdi: "Azərbaycanın qurunması və bütün Xəzər dənizinin oldo möhkəm saxlanılması başlıca vəzifə hesab edilsin". Hadisə-

24 kəndin orası, 20 iyun 1927-ci il tarixli qərarı ile 1065 desyatın Azərbaycan orası, 18 fevral 1929-cu il tarixli qərarı ilə Cobrayıl qəzəsinin Nüvədi, Eynəzir və Tuğut kəndləri Ermenistana verilmişdir. Sonrakı illərdə de Moskvannın himayədarlığı ilə Azərbaycan torpaqlarının bir qismi qanunsuz olaraq Ermenistana verildi, beləliklə, Azərbaycan Naxçıvandan və Türkiyədən, Türkiyədən oş təvəllütlərinən ayrı salındı. Osmanlı imperiyasını parçalanın dünən böyük dövlətlərinin bu çirkin oyunlarda mərakeş etdi.

Torpaqlarımızda göz dikən, Qarabağda separati-terroru destələrə hortorənli dəstək verən, Azərbaycan orasıının 20 faizini işgal edən təcavüzkar Ermenistan Vətən müharibəsindən layiqli kababını aldı. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda Ümumiliyi Lider Heydər Əliyevin başşadlıq mührəzə məhəmət Prezident canab İlham Əliyevin müdrik hərbi-diplomatik strateyi, müzeqəsi ordumuzun sayesində 2020-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağ mosolosunun qoyulmasına hür-

ququq zidd olduğunu bildirildi.

Azərbaycan XKS-nin iyunun 28-də keçirilən növbəti iclasında iso Ermenistana dekret röddi edildi. Ciddi araşdırılmaların sonnətindən sonra məlumat olur ki, bu çirkin oyunların arxasında Serqo Orconikidze və Sergey Mironoviç Kirov tərəfindən işlənmişdir. Nərimanovun sort etirazlarından sonra Orconikidze geri çəkilərən və Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitesinin Qafqaz Bürosunun 1921-ci il iyunun 5-də keçirilən plenarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişədir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağ mosolosunun qoyulmasına hürququq zidd olduğunu bildirildi. Azərbaycan XKS-nin iyunun 28-də keçirilən növbəti iclasında iso Ermenistana dekret röddi edildi. Ciddi araşdırılmaların sonnətindən sonra məlumat olur ki, bu çirkin oyunların arxasında Serqo Orconikidze və Sergey Mironoviç Kirov tərəfindən işlənmişdir. Nərimanovun sort etirazlarından sonra Orconikidze geri çəkilərən və Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitesinin Qafqaz Bürosunun 1921-ci il iyunun 5-də keçirilən plenarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermenistana qarşıdırıq qoymaq torpaqlarımızın bir hissəsinə Ermenistana birləşdirmək idi.

Iyunun 26-də Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-de AK(b)P MK-nın Siyasi və Təşkilat börlərinin iclaslarında Dağlıq Qarabağda işlənmişdir. Moskova baxımda qazanılmışdır. Lakin təcavüzkar ölkə vaxtilə bəzən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bəzən dərhal təbəqələrini nizamlaşdırmaq üzrə komissiyanın müzakirəsi keçirilmişdir. Gizlin aparılan çirkin siyasi oyunların meqəsidi dehomzuların işlənmişdir. 1920-ci il noyabrın 10-da Vətən müharibə

2025-ci il yeni uğurlar dövrü olacaq

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə
ölkəmiz möhtəsəm nailiyyətlərə imza atacaq

Azərbaycanda hər ötən ilin bütün sahələr üzrə nailiyyətlərlə əlamətdar olmasının müasir tariximizin əsas göstəricilərindən biridir. Hətta qlobal iqtisadi böhanların pik həddə olduğu dövrlərdə belə respublikamız sınaqlardan laiyqli şəkildə çıxıb. Bütün dünyani bürrümüş pandemiyanın yaratdığı çətinliklər də Azərbaycanı öz yolundan saxlaya bilməyib.

Əlamətdar il

Xatırladaq ki, 2024-cü il də qeyd edilən məsələlər baxımından uğurlu mərhələ kimi tarixə düşdü. Ötən il ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənayesinin isə 7 faizdən çox artması olduqca mühüm iqtisadi uğurlarımızdır. Habelə respublikamızın strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb və bu, Azərbaycanın xarici borcunu 14 dəfə üstləyir. "Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilar" - deyə Prezident İlham Əliyev bildirib.

bilər", - deyə Prezident İlham Əliyev bildirib. Ötən il həm də Azərbaycanın milli maraq və mənafelerinin qətiyyətlə təmin olunduğu dövr kimi yadda qalıb. Belə ki, 2024-cü ildə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Bağanış Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılıhacılı kəndləri işğaldan azad olunub. İlin baş-qa bir uğurlu hadisəsi Rusiya Federasiyasının sülhməramlı kontingentinin respublikamızın ərazilərini tam tərk etməsidir.

2024-cü il Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük qayıdış programının həyata keçirilməsi baxımından da mühüm mərhələ oldu. Məskunlaşmanın olduğu yaşayış ünvanlarının sırasına Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Xocalı rayonunun Ballıca, Laçın rayonunun Sus kəndləri də əlavə olundu. İşğaldan azad edilmiş rayonlara qaydan keçmiş məcbur köçkünlərin sayı artıq 10 min nəfəri ötüb.

Ötən il Azərbaycan bir sıra qlobal nailiyyətlərə də imza atıb. Bu sırada Bakıda COP29-un keci-

rə də imza atıb. Bu sıradə Bakıda COP29-ün keçirilməsi, respublikamızın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi Azərbaycanın tarixinə mühüm nailiyyətlər kimi həkk olundu.

Azərbaycan həm də sabitliyin və təhlükəsizliyin ən yüksək səviyyədə bərqrar olduğu dövlətlərdən biridir. Beynəlxalq məqyasda özünü

İtirafçı biridir. Bu nüfuzluq məqədəsənə özündə
göstərən belə gərgin şəraitdə Azərbaycanda sa-
bitliyin hökm sürməsi dövlətimizin və xalqımızın
ən böyük uğurlarından biridir. Respublikamı-
zın əldə etdiyi bütün nailiyyətlərin kökündə da-
yanan əsas amillərdən biri də məhz sabitlikdir.

**30-a yaxın yaşayış
məntəqəsində keçmiş məcburi
köçkünlər məskunlaşacaqlar**

2024-cü ilin mənzərəsi 2025-ci ildə də dövlətimizin qarşısında dayanan bütün milli vəzifələrin uğurla icra ediləcəyindən xəbər verir. Bu sırada iqtisadi sferadakı artımın cari il ərzində də davam edəcəyi, artım dinamikasının saxlanılacağı şübhəsizdir. Hazırkı xarici və daxili makroiqtisadi mühit, qlobal iqtisadi vəziyyət və

*Rəşad CƏFƏRLİ,
"Azərbaycan"*

Etiraf etmək və üzr istəmək böyüklükdür

Bəs özünü böyük dövlət sayan Rusiyaya bu böyüklüyü nümayiş etdirməyə nə mane olur?

"Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau Hava Limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 sayılı əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı yayılıb. Hesabatda qeyd olunur ki, təyyarənin konstruksiyasında kənar obyeklərin izləri askarlanıb.

Bunun belə olacağı öncədən bəlli idi. Hələ qəzanın ilk günləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə demişdir: "Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada (Aktaudakı təyyarə qəzasında - red.) həlak olmasının güñahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalet tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb

funksiyaları birləşdirən iki təməz mövclə olub. Təyyarənin Aktau Hava Limanı ya-xılığında qəzaya uğraması ilə bağlı Qaza-xıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında isə qeyd olunur ki, AZAL uçuşqabağı bütün prosedurlara tam riayət edib. Komandanır və ekipaj üzvləri tərəfindən uçaşa hazırlı işləri həyata keçirilib: "Uçuşdan əvvəl havanın gəmisinə "SILK WAY TECHNICS" şirkətinin texniki heyəti tərəfindən 03:00-da "DEPARTURE CHECK" çərçivəsində baxış keçirilib və saat 03:20-də şəxsi heyət tərəfindən qəbul olunub".

olacaq. Təbii ki, bu, faciənin tam aşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm möqam olacaq".

Mütəxəssislər bilirlər ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazar. FDR (Flight Data Recorder - uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürtü, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Qeyd edək ki, "Embraer 190-100 IGW" təyyarəsində hər iki funksiyani birləşdirən iki cihaz mövcud olub. Təyyarənin Aktau Hava Limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxistan Noqlıyyat Nazirliyinin ilkin hesabatında isə qeyd olunur ki, AZAL uçuşqabağı bütün prosedurlara tam riayət edib. Kəməndir və ekipaj üzvləri tərəfindən uçuşa hazırlıq işləri həyata keçirilib: "Uçuşdan əvvəl hava gəmisinin "SILK WAY TECHNICS" şirkətinin texniki heyəti tərəfindən 03:00-da "DEPARTURE CHECK" çərçivəsində baxış keçirilib və saat 03:20-də şəxsi heyət tərəfindən qəbul olunub".



quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sübhəsi üçün müvafiq hərəkətlərdir.

kanlarında müxtəliflərlər və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkarlanıb: "Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqraqat və komponentlə-

türülüb. Dəlib keçən zədələrin mənbəyini və xarakterini müəyyən etmək üçün lazımi araşdırma və ekspertiza aparılacaq. Ümumiyyətlə, 53 səhifədən ibarət hesabatda təyyarənin hidravlik sistem bölməsindən, stabilizator idarəetmə mexanizmindən və digər hissələrindən çıxarılan kənar metal obyektlərin, habelə təyyarənin zədələnmiş hissələrinin fotosu və bort qeydedicisinin yazıları da yer alıb.

Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, Rusiya səmasında mülki təyyarəmiz gözlənilən təhlükə barədə xəbərdar edilmək əvəzinə vurulub. Ardınca isə "Kavyor" rejimi tətbiq edilib. Ciddi zədələnmiş, amma qəzadan xilas olmaq imkanı olan təyyarəyə yaxınlıqda olan heç bir hava limanına enməsinə icazə verilməyib. Bu azmış kimi, üstəlik, xüsusü radioelektron cihazlarla hərəkəti əngəllənib. Təyyarəyə vaxtında yaxınlıqda olan hava limanlarından birinə, elə Qroznıya enmək üçün şərait yaradılsaydı, heç şübhəsiz ki, qəzadan tələfatsız qurtulmaq olardı. Hadisə noticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həyatını itirib. Pilotların, bələdçilərin yüksək peşəkarlığı və cəsurluğu savəsində qəzada 29

Əslinə qalsa, hadisənin bütün təfərrütü Rusiya dövlətinə bəlli idi. Bircə o
şəhərin Rusiya dövlətinə məxsus olduğunu iddia etdi.

üzərinə götürüb günahkarları cəzalandır-
sın, həlak olanların ailələrinə və Azər-
baycan dövlətinə dəymış ziyana görə
təzminat ödəsin.

Xatırladaq ki, 2020-ci ilin noyabrında Azərbaycan tərofindən Rusyanın Mi-24 hərbi vertolyotu səhvən vurulmuşdu. İki ekipaj üzvünün ölümü, bir nəfərin yaralanması ilə nöticələnmiş bu hadisədən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadan üzr istəyib və kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir. Haqlı olaraq Azərbaycan da Rusiyadan eyni addımı gözləyirdi. Çox təəssüf ki, biz bunu görmədiyik. Əksinə, Rusyanın bəzi dairələri etiraf əvəzinə hadisəni örtbasdır etmək, qəzada günahsız olduqlarını isbat etməyə çalışıdılar. Bu azmiş kimi, Rusyanın bəzi mətbuat orqanlarında ölümləri təsdiq etməyə çalışıdılar.

kəmizin əleyhinə məlumatlar dərc edildi. Artıq "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau Hava Limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxistan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlanıb. Hesabatda qeyd olunan faktlar bir daha təsdiq edir ki, təyyarə Rusiya səməsində vurulub. Qalır bu ölkə tərəfindən faciənin etirafı və günahkarların cəzaçılandırılması.

*Elşən QƏNİYEV,
"Azərbaycan"*

«AZƏRBAYCAN» qəzeti 1919-cu il 13 may (Çəşənbə axşamı günü) tarixli 179-cu nömrəsinin ADA Universitetinin dəstəyi ilə transferasiyası



AZƏRBAYCAN

BİRİNCİ MÜŞELMAN TƏVƏLLÜDXANASI

Yekşənba [bazar] günü may ayının 11-də mama Gövhər xanım Qazizada tarafından müslimlərə məxsus olmuş üzərə xüsusi tavəllüdxana açılmış. Vəzi-həmlə edənlər hər bir vaxt, gələn xəstələr isə hər gün səhər saat 10-ndən 2-kiyi kimi qabul edilirler. Doktor Tsentner konsultasiya icra edir. Armyanskı 13, telefon: 58-39.

TELEQRAF XƏBƏRLƏRİ

Almaniya kəndçiləri Şura əleyhinə

Berlin - Elyenbarger, Bavariya kəndçilərinin başçısı olaq sifati ilə Şura Hökuməti əleyhinə çıxaradı. Münhəna əraq buraxmayacağı ilə təhdidə bulunmuşdur.

- Vürsenberq Şura Cümhuriyyəti əleyhinə səs vermişdir. Sosialist fırqları bir-birinin əleyhinə çalışırlar.

Qara dəniz boyunun ablukası

Sevastopol dairəsində Qara dəniz boyu fransız gəmilərindən alava bu gülardə İstanbul galmiş, ingilis gəmiləri ilə abluka [məhsəsər] edilmişdir. Bunların arasında "Kuin Elizabeth" nam [adlı] böyük drednot vardır. Abluka son günlərdə dəhşətli təsirliyət almışdır. Müttəfiqlərin gəmiləri Krimdən Odessa hətta alma aparmaga belə məsəida etmirlər.

Kiyev - Xarici işlək komissarlıq xəbar verildiyinə görə, Gürcüstan Abxaziya daxili işlərində məməkkən müxəyyat verir.

SÜLH ƏTRAFINDA

Havas agentliyi xəbar verir ki, dünən Fransa Parlamentində 300 məbus bər manifest imzalılarından ki, Maçlısi-Əyan ilə Maçlı-Məbusan müttəfiqə [birgə] çalışış. Vəkilər böyləliklə Sühl Konfransında Fransa nümayəndələrinin vəziyyətini möhkəmsəndirmək və onlara öz arzularına konfransda nəfəl olmağa imkan vermək istmişlər. Manifestdə təklif edilmişdir ki, Camiyatı-Əqvəmin [Millətlər Cəmiyyətinə] rəsmi lisanı fransız lisanı olısan. Camiyatı-Əqvəmin komisyonu bu raydədir ki, bu məsələ Sühl Konfransında həll edilməlidir.

QƏZETƏLƏRDƏN

Türkiyədə

"İstanbul" qəzetəsi xəbar verir, Osmanlı Hökuməti Asiyayı-sügraya [Kiçik Asiyaya] iki komissiya göndərir. Birinci, Daxiliyyə naziri Camal bayın tahtı-sədarətində [sədrliyət altında] İzmirə, digəri isə senator Raşid paşının tahtı-sədarətində Qara dəniz boyuna gedir. Bunlar bu yerdə quldürüğün qətiyyətinə qarşısına çıxb idarələri tənzim edəcəklərdir.

- Milli Müdafiə və Donanma Komitəsi sultan həzərətlərinin iradəsi ilə buraxılmışlardır.

- Ermeni manabeyindən [manbalardından] verilən xəbarlər nəzarət, sabiq nəzirlər və "İttihad-Tərrəq" komitəsinin başçıları həbsxanada ələddəvəm [damaklı surətdə] müsəvərəde bulunurlar. Bunlar layihə hazırlayıb özərərərlərən qətiyyətini təsdiq etməyib. Birinci Türkənən sənət qətiyyətini təsdiq etməyib.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti, Təcərəvət və Sənaye Nəzarəti etibən [razılıqla] galmışdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti [Qarabəy] qəçinləri ehtiyat üçün Ağdama 50 pud sabun göndərmişdir.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti, Təcərəvət və Sənaye Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti [Qarabəy] qəçinləri ehtiyat üçün Ağdama 50 pud sabun göndərmişdir.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti, Təcərəvət və Sənaye Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nəzarəti etibən [razılıqla] galmişdır ki, Şəməxi nahiyə müfatəti təməzindən 16 min pud buğda buraxılsın.

- Ümumi Xəyriyyə və Nəfəs Nə

